



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun və Azərbaycan Respublikasının Rabitə və İformasiya Texnologiyaları Nazirliyinin İKT-nin inkişafına yönəlmış əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü il üçün 2-ci məqsədli birgə İKT müsabiqəsinin (EIF-RİTN-MQM-2/İKT-2-2013-7(13)) qalibi olmuş və yerinə yetirilmiş layihə üzrə

YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: Azərbaycan dilində mətnlərin səsləndirilməsi sistemi üçün kişi və qadın səslərindən ibarət nitq korpusunun və program təminatının yaradılması

Layihə rəhbərinin soyadı, adı və atasının adı: İbrahimov Bayram Qənimət oğlu

Qrantın məbləği: 49 000 manat

Layihənin nömrəsi: EIF-RİTN-MQM-2/İKT-2-2013-7(13)-29/13/1-M-20

Müqavilənin imzalanma tarixi: 24 aprel 2014-cü il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01 may 2014-cü il – 01 may 2015-ci il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar

Bu layihə çərçivəsində Azərbaycan dilində mətnlərin səsləndirilməsi üçün zəruri olan informasiya bazalarının, nitq korpusunun və program təminatının yaradılması nəzərdə tutulmuşdur. İformasiya bazalarına

- diktörərin səslərinin yazılıması üçün lazım olan mətn korpusu,
- yazılışı və deyilişi fərqli olan sözlərin tələffüzü bazası,
- Azərbaycan dilində istənilən söz-formanı düzgün səsləndirməyə imkan verən tələffüz qaydaları,
- qadın və kişi diktörərin hər birinin ayrılıqda 40 saat səsinin yazıldığı nitq korpusu və digər elementlər daxildir.


Nəzərdə tutulan bütün işlər tam həcmidə yerinə yetirilmişdir.

Nitq bazasının yaradılması üçün 10 nəfərə yaxın diktörə söhbət aparılmış, onların hər birinin təxminən 10 dəqiqəlik səsi yazılaraq dinlənilmiş və nəticədə bir qadın (Əliyeva Şəmsiyyə Fərhad qızı, Şəkil 1) və bir kişi (Əhədov Niyal Əli oğlu, Şəkil 2) səsi daha uyğun hesab olunmuş və onlar diktör kimi seçilmişlər. Elmin İnkışaf Fondu seçilmiş diktörərlər söhbət aparmış və onlarla müqavilə bağlamışdır.

Seçilmiş diktörərlərin səs yazılarından ibarət olan nitq korpusları Azərbaycan dilində istenilən mətni kompüter tərəfindən insan səsi ilə səsləndirmək üçün program təminatının (TTS- Text-To-Speech) yaradılmasında istifadə olunur.



Şəkil 1. Əliyeva Şəmsiyyə Fərhad qızı



Şəkil 2. Əhədov Niyal Əli oğlu

Diktörərin səslərinin yazılıması prosesi 6 ay davam etmişdir.

Bu müddət ərzində hər bir diktör 25 minə yaxın cümlə oxumuşdur. Oxunmuş cümlələr müəyyən qaydalara əməl etməklə Azərbaycan dilinin böyük mətn korpusundan seçilmişdir (Bu mətn korpusu hal-hazırda 64 milyon cümlədən və 900 milyona yaxın söz-formadan ibarət olub Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçirilən Dilmanc Layihəsi çərçivəsində

yaradılmışdır).

Cümlelər seçilərkən Azərbaycan dilində bütün aktiv hecaların (korpusda rast gəlinən hecaların) əhatə olunması nəzərdə tutulmuşdur. Bundan əlavə cümlelər elə seçilmişdir ki, hər bir aktiv hecanın sözün əvvəlində, ortasında və axırında gəlməsi, vurğulu və ya vurğusuz olması variantları əhatə olunsun.

Azərbaycan dilinin digər türk dilleri kimi aqqlütinativ dil olması TTS sistemi yaradarkən müəyyən çətinliklərə səbəb olur. Belə ki, eyni bir söz kökündən “sonsuz” sayda söz-forma düzəltməyin mümkünüyü mətn üzrə nitqin generasiyası zamanı vurğunun yerinin müəyyən olunmasını tələb edir. Qısaca onu demək olar ki, hər bir şəkilçi (sadə və ya mürəkkəb) söz kökündə olan vurğunun yerini dəyişmək xüsusiyyətinə malikdir. Bu da nitqin avtomatik generasiyası zamanı çətinliklər yaradır. Layihə çərçivəsində aparılmış tədqiqatlar nəticəsində bu problem də öz həllini tapmışdır.

“Azərbaycan dilində mətnlərin səsləndirilməsi sistemi üçün kişi və qadın səslərindən ibarət nitq korpusunun və program təminatının yaradılması” layihəsi çərçivəsində yuxarıda qeyd olunmuş işlərdən əlavə TTS sisteminin yaradılması üçün digər zəruri komponentlər də hazırlanmışdır.

Belə ki, zəruri komponentlərdən biri də tələffüz lüğətinin yaradılması istiqamətində işlər sona çatdırılmışdır. Azərbaycan dilində söz-formada vurğunun yerinin sabit olmadığını və şəkilcində asılı olaraq yerini dəyişdiyini nəzərə alaraq, vurğunun yerinin avtomatik təyin olunması alqoritminin yaradılması istiqamətində tədqiqatlar aparılmışdır və bu tədqiqat işi Azərbaycan elmində ilk dəfə olaraq kök+şəkilçi şəklində nitq vahidlərində (söz-formalarda) vurğunun yerini avtomatik müəyyən etməyə imkan verir. Bu tədqiqati başqa sözlə “Şəkilçi zəncirlərinin orfoepiya lüğəti” də adlandırmaq olar (Söz köklərinin orfoepiya lüğəti olsa da, söz-formaların orfoepiya lüğəti indiyə qədər işlənməmişdir).

Bundan əlavə, tələffüz lüğətinə, əvvəlki hesabatda qeyd edildiyi kimi, bu lüğətə yazıldığı kimi tələffüz olunmayan leksik vahidlər, məsələn: moskva – maskva, qısaltmalar, digər dillərdə olan və tərcümə edilməyən –məsələn, windows, www.eif.gov.az və s. bu kimi nitq elementləri daxil edilir.

Hal-hazırda lüğətin ilkin variantının redaktəsi başa çatdırılmışdır;

Səsləndirmə sisteminin yaradılması zamanı bir neçə - daha doğrusu 2 yanaşmadan istifadə edilməklə eksperimentlər aparılmışdır. Bu yanaşmalar HMM (Hidden Markov Models - gizli Markov modelləri) və Unit Selection adlı yanaşma olmuşlar. Hər iki yanaşma TTS sistemlərinin qurulması zamanı geniş istifadə edilir.

Mətnin səsləndirilməsi sisteminin bu yanaşmalara əsaslanan müxtəlif alqoritmlərlə işləyən bir neçə ilkin eksperimental variantı yaradılmış və yoxlanılmışdır (bu iş layihə başa çatmamış hər dəfə natamam korpus əsasında yerinə yetirilmişdir).

HMM yanaşması vasitəsilə alınmış TTS sistemi nisbətən daha kobud sintetik səs alınmasına səbəb olmuşdur və bu yanaşma ilə yaradılmış sistem tərifimizdən məqbul hesab olunmamışdır. İkinci yanaşma ilə alınmış programın sınaqdan keçirilməsi zamanı Azərbaycan dilində mətnlər üzrə insan səsinə daha yaxın səs generasiya etmək mümkün olmuşdur və beləliklə də, Unit Selection yanaşmasının daha keyfiyyətli nəticə verdiyi məlum olmuşdur.

Daha böyük nitq korpusu üzrində sonradan aparılmış eksperimentlər də Unit Selection yanaşmasının seçilmesinin doğru olduğunu göstərmişdir.

Məhz bu yanaşmadan istifadə etməklə yeni TTS sistemi yaradılmışdır. Nəticələr nəzərdə tutulmuş keyfiyyətli TTS sisteminin yaradılmasına tam təminat vermişdir (Program təminatının ilkin versiyası 80 saatlıq nitq korpusu əsasında iki diktörün səsindən istifadə etməklə yaradılmışdır). Hal-hazırda onun kütləvi istifadəyə verilməsi istiqamətində işlər görülür.

2

Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)
(burada doldurmali)

Layihə çərçivəsində aşağıdakı işlərin görülməsi nəzərdə tutulmuşdu:

- Azərbaycan dilinin böyük mətn korpusundan (1 milyarda yaxın söz-formadan ibarət) istifadə etməklə dilimizdə olan bütün fonemləri, dayfonları, trifonları və hecaları özündə saxlayan və dilin tələffüz xüsusiyyətlərini modelləşdirməyə imkan verən minimal sayda cümlələrdən ibarət olan mətn korpusunun yaradılması (Bu korpusun kiçik bir fragmenti Cədvəl 1-də göstərilmişdir);
- Yazılışı və oxunuşu fərqli olan sözlərdən ibarət tələffüz lüğəti (bazası) yaradılması (Cədvəl 3-baxın);
- Əvvəlki addımlarda müəyyən edilmiş söz və mətn bazaları bir qadın və bir kişi diktör tərəfindən səsləndirilərək hər biri 40 saat olmaqla (cəmi 80 saat) nitq korpusu yaradılması;
- Nitq korpusu operatorlar və programçılar tərəfindən TTS alqoritmlarının tələbinə uyğun olaraq xüsusi qaydada emal olunması, küylerin və digər fon elementlərinin təmizlənməsi;
- Mətn korpusu ilə nitq korpusu arasındaki uyğunsuzluqların aradan qaldırılması;
- Alınmış korpuslar mətnlərin səsləndirilməsi üçün yeni program təminatının yaradılmasında istifadə edilməsi və www.dilmanc.az saytında yerləşdirilməsi.

Göstərilən bütün bəndlər üzrə işlər tam yerinə yetirilmişdir. Belə ki, Azərbaycan dilinin bütün aktiv hecaları müəyyən olunmuşdur (Azərbaycan dilinin böyük mətn korpusundan istifadə etməklə). Aktiv heca dedikdə böyük korpusda heç olmazsa bir dəfə rast gəlinən heclar başa düşülür. Bu proses diktörər üçün seçilmiş mətn korpusunu xeyli azaltmağa imkan vermişdir. Diktörər üçün yaradılmış və nitq korpusunun yaradılması prosesində istifadə edilmiş cümlələrin bir hissəsi aşağıdakı cədvəldə göstərilmişdir (Cədvəl 3).

Yazılışı və oxunuşu müxtəlif olan sözlər müəyyən edilərək tələffüz lüğətinə daxil edilmişdir. Bundan əlavə Azərbaycan dilində şəkilçilərin tələffüz lüğəti yaradılmışdır ki, bu lüğət də istənilən söz-formada vurğunun yerini müəyyən etməyə imkan verir.

Bu lüğətin yaradılması üçün əvvəlcə Azərbaycan dilinin aktiv şəkilçi və şəkilçi zəncirləri bazası yaradılmışdır (Cədvəl 4). Bu bazanın yaradılması şəkilçilərin vurgularını müəyyən etməyə imkan vermişdir. Sual oluna bilər ki, aktiv şəkilçi və şəkilçi zəncirlərinin müəyyən olunması hansı zərurətdən yaranır? Qeyd etdiyimiz kimi Azərbaycan dili də digər türk dilləri kimi morfoloji cəhətdən çox zəngin olduğundan dilimizdə əsas söz köklərini söz kökləri deyil söz-formalar təşkil edir. Analitik dillərdə (məsələn, ingilis dilində) şəkilçi bazası çox məhduddur və sözlər arasında

grammatik əlaqələr yalnız söz sırası və məhdud sayda söz önləri vasitəsilə düzəlir. Söz-formalar bu dillərdə çoxluq təşkil etmir. Ona görə də söz köklərinin orfoepiya lügətinin olması səsləndirmə proqramları yaradarkən işin xeyli yüngülləşməsinə səbəb olur. Belə ki, lügətdən istifadə etmək lezə söz-formada vurğunun yerini avtomatik müəyyən edən və vurğunun düşdürü hecanı düzgün səsləndirən program modulu yaratmaq mümkündür.

Azərbaycan dilində isə belə deyildir. Təkcə onu qeyd etmək lazımdır ki, Azərbaycan dilinin Dilmanc layihəsi çərcivəsində yaradılmış korpusu (bu korpus yuxarıda qeyd etdiyimiz kimi 900 milyon söz-formadan ibarətdir) 9 milyondan artıq təkrarlanmayan söz-formadan təşkil olunmuşdur. Halbuki, Azərbaycan dilinin son orfoqrafiya lügətində cəmi 114 minə yaxın söz kökü qeydə alınmışdır. Bu isə onu göstərir ki, söz-formalar dilimizdə mütləq eksəriyyət təşkil edir. Ona görə də söz köklərinin orfoepiya lügətinin olması (Azərbaycan dili bir neçə yiğcam orfoepiya lügəti çap olunmuşdur) bizim halda problemin həllinə qismən kömək edir. Səsləndirmə proqramı yaradarkən söz-formaların da tələffüzü qaydaları hazırlanmalıdır.

Söz-forma kök və şəkilciden ibarət olduğundan bu məsələni həll etmək üçün şəkilçi və şəkilçi zəncirləri çoxluğu lazımdır. Çünkü şəkilçi və ya şəkilçi zənciri söz kökündə olan vurğunun yerini dəyişə bilmək xüsusiyyətinə malikdir. Praktik olaraq söz-formaların tələffüzü məsələsinin həlli şəkilçi zəncirlərinin vurğuya təsiri məsələsinin həllinə gətirilir. "Azərbaycan dilində vurğu həmişə axırıncı hecaya düşür" fikri isə özünə heç də həmişə doğrultmur.

Onda sual meydana çıxır: Şəkilçi zəncirlərini necə müəyyən etməli?

Onu da qeyd etmək lazımdır ki, şəkilçi zəncirlərinin bülün mümkün variantlarını avtomatik generasiya edilməsi alqoritmi də Azərbaycan dilçiliyində yaradılmamışdır. Çıxış yolu haradadır? Bəzi dilçilərə görə (M.Mahmudov) Azərbaycan dilində eyni bir söz kökündən 8000-ə yaxın söz-forma generasiya etmək mümkündür.

İlk baxışdan da görünür ki, Azərbaycan dilində şəkilçi zəncirlərinin hamısını müəyyən edərək onların tələffüzə təsiri məsələsini öyrənmək rasional yol deyildir.

Ona görə də biz aktiv – yəni hal-hazırda yazılı mətnlərdə işlənən şəkilçi və şəkilçi zəncirlərinin müəyyən etmək qərarına gəldik. Doğurdan da "eletrikləşdir-diklərimizdəndirlərmi" söz-formasında olan şəkilçi zənciri kimi mürəkkəb şəkilçilər prinsipə mümkün olsa da nə yazılı nə də şifahi nitqdə işlənmir.

Dilmanc layihəsində bu sahədə görülən və müsbət nəticələr verən işləri nəzərə alaraq biz də aktiv şəkilçi zəncirlərini müəyyən etmək və onların söz-formaların tələffüzü məsələsinə təsirini öyrənməyə qərar verdik.

Bu işin nəticəsi kimi əvvəlcə aktiv şəkilçi və şəkilçi zəncirləri bazası müəyyən olundu. Bu bazonın bir fragmenti Cədvəl 2-də göstərilmişdir. Bu şəkilçi və şəkilçi zəncirlərinin tələffüz xüsusiyyətləri öyrənilmiş və alınmış nəticələrin kiçik bir hissəsi Cədvəl 4-də göstərilmişdir. Lakin təəssüfə qeyd etməliyik ki, Azərbaycan dilində söz-formaların tələffüzü lügəti indiyə qədər yaradılmamışdır. Bu layihə çərcivəsində yaradılmış söz-formaların tələffüzü lügəti Azərbaycan elmində yenilikdir.

Cədvəl 1. Nitq korpusunun yaradılmasında istifadə edilmiş cümlələr (fragmənt)

No	Cümlələr
1	bu barədə ermənistanın tert nöqtə am saytı məlumat yayıb.
2	ermənistən təcavüzkar dövlətdir, azərbaycanın torpaqlarını zəbt edib.
3	brayza son zamanlar azərbaycan demokratiya məsələlərinə diqqət göstərir.
4	liftdə köməksiz qaldı feheen gəldi.
5	qətər şirkəti qarabağ telekom şirkəti ilə rouming müqaviləsini ləğv edib.
6	həvəskar boksda altmış doqquz kilogramda çıxış edəcəyəm.
7	qərbin revanş üçün gürcüstandakı münaqışləri seçmək imkanı məhduddur.
8	bloq dünyasının bir nömrəli adı vörđpres öz reklam sistemini açır.
9	on dörd nöqtə sıfır led slim ekran səksən beş azen.
10	özü haqqında mif yaratmayı sevir.
11	andrey kraytor qırx iki nöqtə əlli yeddi.
12	dövlətimizin başçısı yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxdı.
13	iki min on üçüncü il, yanvar-oktyabr.
14	hər kəsin kim olduğu zatən bəllidir.
15	yaş artdıqca qəlblərində qara rəng də artı.
16	bu barədə afeen nöqtə aza bankdan məlumat verilib.
17	nyuyork tayms qəzeti bunu xaotik səhnə adlandırıb.
18	çünki bloqger zənglərə cavab vermir.
19	bu səs-küylü cinayət işinə leninqrad dairə hərbi məhkəməsində baxılıb.
20	azərsel abonentləri üçün keçirilən uğurlu esemes stimullaşdırıcı kampanlyasının qalibləri.
21	an nöqtə az-ın təqdimatı oldu tribuna informasiya agentliyi.
22	daha sonra isə etsin işçiləri peşə bayramları münasibətilə tədbir keçiriblər.
23	otuz səkkiz şərhi müəllifi.
24	hərçənd bu cür iqtisadi metodların effekt verəcəyi sual doğurur.
25	salonda qəribə ağır süküt varlığı.
26	qarşidan gələn gürülər cəzbedici idi, heyrət doğuracaq müvəffəqiyyət vəd ədirdi.
27	yunis oğuz nadir şahı yazıb, elçin hüseynbəyli şah abbas yazıb.
28	aqil abbasın gənclik çağlarında şer yazdığı heç kəsin ağılna gəlməz.
29	bütün bunlara rəğmən mərc oyunlarını rəsmiləşdirmək hələ mümkün olmayıb.
30	aygün kazimova və kivanç tatlıtuğ.
31	ekspert, riyaziyyat üzrə fəlsəfə doktoru əlövsət osmanlıının təkidli tələblərindən sonra.
32	min səkkiz yüz doxsan altı.
33	publisist ruhulla axundov anadan olub.
34	qalaksi üç mini bir gıqabaylıq ram istifadə edir.
35	atropatena eltəde qeseceyə məxsus süd emalı zavodunun açılış mərasimi.
36	azərbaycanda bəzi polis şöbələrinin rəisləri dəyişdirilib.
37	yeddi yüz qırx beş.
38	tikintinin texniki-iqtisadi əsaslandırılması olmalıdır, layihəsi olmalıdır, bundan sonra tender keçirilməlidir.
39	traxtur cədvəlin birinci yerinə yüksəldi.
40	torpaqların texnogen çirkənməsi və tənəzzülə uğraması halları barədə.
41	qeyd edək ki, pley-of mərhələsinin püşkü sabah lüksemburqda atılacaq.
42	rəncbər kənd orta məktəbi.
43	yenə eyni döndə daşnak hərəkatı azərbaycanda böyük qətlialılar törədib.

Cədvəl 2. Azərbaycan dilində aktiv şəkilçi və şəkilçi zəncirləri bazası
(tezliyə görə azalan qaydada sıralanmışdır, şəkilçi/tezlik)

a	12809	acağı	2125	irəm	1005	ydimi	689
in	9440	larında	2043	acaqlar	995	dikdən	682
i	9327	maq	2033	maqla	976	masalar	676
dan	8752	im	2029	malıdır	952	masaq	675
lar	8455	mayaçağı	2008	siz	952	masam	668
ları	7284	dakı	1953	mayıb	925	mirik	666
da	6962	acaq	1912	irsən	921	lərimizin	666
dir	6658	sindən	1900	mirdi	911	ik	659
ların	6409	irdi	1847	acağıq	903	miz	640
nin	4932	yımıslər	1798	larıdır	887	ardı	638
yımış	4810	sində	1694	imi	874	acaqmı	636
la	4745	idir	1677	saydı	869	dadır	630
lara	4733	araq	1653	mayanda	866	imizin	628
si	4714	ırılər	1379	irsiniz	853	acağını	623
lardan	4249	sanız	1374	acaqsınız	836	dirlər	621
ini	4205	mişəm	1339	acaqsan	831	mayacağam	617
an	4016	mayacaq	1336	iniz	830	lərimizi	617
inin	3905	malı	1336	m	827	ydinizmi	601
larının	3846	anlar	1336	salar	809	mirsən	598
inə	3741	sidir	1325	masayıdı	808	acaqdır	594
ni	3696	anda	1295	saydım	799	imə	591
larını	3600	mişdi	1284	saydilar	797	imizə	591
larla	3583	ar	1254	saydıp	794	mayacaqmı	583
larına	3114	imiz	1252	saydın	788	inizi	572
larda	3068	acaqları	1218	saydınız	787	ma	562
diyi	3035	diyini	1201	irsə	783	maqdır	554
indən	2955	acağımız	1196	saq	781	mayıblar	548
mayan	2809	mayacaqları	1195	acağam	772	mamişdi	543
lardanın	2792	acağım	1191	indəki	771	mirsə	543
madiği	2777	mayacağım	1191	mayandan	770	mağı	538
diyim	2696	acağın	1190	sam	762	lardakı	535
diyin	2691	arkən	1190	masayıdım	751	diyinə	531
ır	2673	acağınız	1188	imizi	749	r	530
sinə	2657	mayacağın	1186	masayıdlar	748	masın	530
madiğim	2634	mayacağımız	1186	masaydın	747	lərindəki	529
madiğin	2634	mayacağınız	1186	masayıp	747	aq	527
sini	2621	am	1182	masaydınız	747	diyindən	520
ib	2620	mir	1178	mirlər	745	arlar	520
sinin	2505	lardır	1137	mayacaqlar	736	mişdilər	518
ində	2443	sin	1128	mamaq	727	dirsə	511
dikləri	2367	mişdir	1104	maqda	726	na	505
diyimiz	2350	andan	1103	mayaçağıq	724	dikdə	504
diyiniz	2323	yımışık	1072	maqdan	715	sinlər	501
madiğimiz	2279	maya	1064	mayacaqsan	704	lərim	501
madiqları	2278	n	1056	mayacaqsınız	703	maz	497
madiğiniz	2273	iblər	1051	irdilər	695	imin	486
sa	2248	lərimiz	1031	mirəm	694	iriksə	485
san	2135	irik	1018	mi	690

Cədvəl 3. Tələffüz lügəti (Fraqment)

Söz	Kodlaşdırılmış yazılışı
google	q u - q u l
kqb	K e - K e - b e
nvidia	e n - v i - d i - y a
ayaks	a - y a K s
galaxy	q a - l a K - s i
nabucco	n a - b u K - K o
mercedes	mer - s e - d e s
explorer	e K s - p l o - r e r
ntv	e n - t e - v e
udm	U - d e - e m
qht	q e - h e - t e
Kord	v Γ̄ r d
ədv	E - d e - v e
fm	e f - e m
clinton	K l i n - t o n
mcdonalds	maK - d o - n a l d s
ast	a - y e s - d e
pakard	p a - K a r d
news	n y u s
tk	t e - K a
pkk	p e - K a - K a
economicsin	e - K a - n o - m i K - s i n
acp	a - c e - p e
tbc	t i - b i - s i
akp	a - K e - p e
tqdk	t e - q e - d e - K a
kq	k i - l o - q r a m
nbc	e n - b i - s i
bdu	b e - d e - u
energy	e - n e r - j i
socar	s o - K a r
Korlocard	v O r d - K a r t
photoshop	f o - t o - E ʌ o p
adobe	a - d o b
softKare	s o f t - v e - E
jeep	c i p
fhn	fe - h e - e n
azerspace	a - z E r - s p e y s
ans	a - y e - n e s
adp	a - d e - p e
amb	a - e m - b e
gb	gi - q a - b a y t
bmm	b e - e m - e m
cv	s i - v i
nabukko	n a - b u K - K o

Cədvəl 4. Şəkilçilərin vurğu bazası (Fraqment)

Nö	Şəkilçi zənciri	Vurğunun yeri	Nümunə
1	ik	-1	qa'libik
2	yık	-1	iş'ciyik
3	yuq	-1	quru'cuyuq
4	yük	-1	sürü'cüyük
5	yıq	-1	satı'ciyiq
6	uq	-1	cə'suruq
7	ük	-1	sürüt'üyük
8	ıq	-1	qor'xağıq
9	alar	1	ba'xalar
10	ələr	1	se'velər
11	adır	1	maha'ladir
12	yadır	1	qala'yadır
13	yədir	1	qəsəbə'yədir
14	adək	1	maha'ladək
15	laradək	2	mahalla'radək
16	laracan	2	qalala'racan
17	lərədək	2	evlə'rədək
18	lərəcən	2	evlə'rəcən
19	lardandır	2	ruslar'dandır
20	lərdəndir	2	tələbələr'dəndir
21	lardır	1	oxuyan'lardır
22	lərdir	1	ev'lərdir
23	lərimizdir	3	yoldaşları'mızdır
24	lərimizdir	3	rəfiqə'ləri'mızdır
25	lərimizdirler	3	yoldaşları'mızdırilar
26	lərimizdirlər	3	rəfiqələri'mızdırılər
27	lərimizla	3	yoldaşları'mızla
28	lərimizlə	3	rəfiqələri'mizlə
29	lərimizsiz	3	qardaşları'mızsız
30	lərimizsiniz	3	qardaşları'mızsiniz
31	lərimizsiniz	3	müəllimləri'mızsiniz
32	ləriyiq	2	qonşula'rıyiq
33	ləriyik	2	müəllimlə'riyik
34	lərinadək	3	bağları'nadək
35	lərinacan	3	qalaları'nacan
36	lərinədək	3	şəhərləri'nədək
37	lərinəcən	3	evləri'nəcən
38	laradək	2	mahalla'radək
39	laracan	2	qalala'racan
40	lərədək	2	evlə'rədək
41	lərəcən	2	evlə'rəcən
42	lardandır	2	ruslar'dandır
43	lərdəndir	2	tələbələr'dəndir

Nitq korpusu yaradılarken hər bir yaradılmış porsiyadan sonra həmin porsiya təkrar dinlənilmiş, bu zaman ətrafda olan səslərin (qapı səsləri, qatarların və ətrafda olan tikinti sahələrində işləyən ağıq texnikanın səsləri (təəssüf ki, bu cür səslər hətta izolyasiya olunmuş otaqda da eşidilir), diktörün səhvi üzündən əlavə yazılmış səslər və s. aradan qaldırılmış, bəzi cümlələr isə diktörər tərəfindən təkrar səsləndirilərək yazılmışdır.

Bundan əlavə mətnlə nitq korpusu arasında olan uyğunsuzluqlar da aradan qaldırılmışdır. Bu uyğunsuzluqlar diktörün müəyyən sözləri tələffüz edərkən yol verdiyi diqqətsizliklər nəticəsində yaranır.

Onu da nəzərə almaq lazımdır ki, diktörər heç də bütün günü işləyə bilmirlər. Qısa bir müddətdən sonra səs yorulur və səsin bərpa olunması üçün xeyli vaxt gözləmək lazımdır.

Lakin nəzərdə tutmaq lazımdır ki, TTS sistemi zaman keçdikcə daha da təkmilləşdirilməlidir.

Bugünkü səviyyədə yaradılmış TTS sistemi Azərbaycanda analoqu olmayan bir sistemdir və bu sistemin yaradılması zamanı “Azərbaycan dilində mətnlərin səsləndirilməsi sistemi üçün kişi və qadın səslərindən ibarət nitq korpusunun və program təminatının yaradılması” layihəsi çərçivəsində qarşıya qoyulmuş bütün məqsədlərə 100% nail olunmuşdur.

3 Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrubi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstəriləlidir)

Layihənin yerinə yetirilməsi prosesində alınmış bütün nəticələr Azərbaycan elmində yenilik hesab oluna bilər. Belə ki,

- 80 saatlıq nitq korpusu. Bu korpusdan istifadə edilməsi təkcə TTS yaradılmasında deyil, həm də digər NLP texnologiyalar yaradılmasında istifadə edilə bilər;
- Aktiv hecələrin müəyyən edilərək onların əhatə edildiyi minimum mətn korpusunun yaradılması
- Azərbaycan dilində aktiv şəkilçi zəncirlərinin müəyyən edilməsi. Bu tədqiqatın nəticəsi olaraq Azərbaycan dilində 1500-ə yaxın şəkilçi və şəkilçi zənciri müəyyən edilmişdir ki (Cədvəl 4), bu da danışqda heç də bütün şəkilçi və onların mümkün bütün kombinasiyalarının istifadə edilmədiyini göstərir. Bu isə öz növbəsində Azərbaycan dilində digər linqvistik texnologiyaların yaradılması zamanı ciddi sadələşdirmələr aparılmasına yol açır:
- Azərbaycan dilində şəkilcidən asılı olaraq vurğunun yerinin təyin olunması üçün alqoritmin yaradılması
- TTS sistemi nitqin tanınması sistemi ilə birlikdə elektron qurğuları səslə idarə edən sistemlərin yaradılmasında istifadə edilməkdədir ki, bu sahədə Azərbaycan elmində tamamilə yeni bir səhifədir.

Yaradılmış TTS sisteminin harada istifadə edilə biləcəyinə gəlincə isə qeyd etmək lazımdır ki, belə sistemlər hal hazırda bütün dünyada insan diktörən çalışdığı bir çox sahələrdə istifadə edilərək insan diktörə əvəz edir.

Bundan əlavə TTS sistemləri aşağıdakı sahələrdə istifadə edilə bilər:

- İnsanın kompüter və digər elektron qurğular ilə daha təbii əlaqəsini yaratmağa imkan

verir;

- Naviqasiya sistemlərində, xidmət sferasında və çoxxilmətli telekommunikasiya şəbəkələrində istifadə edilir;
- Elektron kitabların, elektron dərs vəsaitlərinin, elektron kitabxanaların və s. yaradılmasında istifadə edilir. Bu zaman istifadəçi kitabı və ya elektron kitabı oxumur, onu istənilən səhifədən başlayaraq səsləndirib qulaq asır;
- Mətnlərin səsləndirilməsi sistemindən istifadə etməklə geniş əhali kütləsi üçün xəbərdarlıq sistemlərinin yaradılması mümkündür;
- Avtomatlaşdırılmış iş yerlərinin yaradılmasında bu sistemdən istifadə edilə bilər, bu zaman zəruri informasiya elektron maşın və avadanlıqlar tərəfindən nitq trafikləri ötürürlə və avtomatik səsləndirilə bilər;
- Kompüterin ekranından uzun və yorucu məlumatları oxumaq əvəzinə səsləndirərək qulaq asmaq imkanı yaradır və iş şəraitini yaxşılaşdırır;
- Görmə qüsürü olan insanlar mətnin səsləndirilməsi sisteminin integrasiya olunduğu xüsusi program təminatı vasitəsilə kompüterdən istifadə edir, kitabları oxuyur, internetdə işləyirlər;
- Məlumat-sorğu sistemlərində insan operatorlarının əvəzinə mətnin səsləndirilməsi sistemi lazımi məlumatı istifadəçiyə şifahi oxuya bilər. Bununla həm xərclərin azaldılması, həm də sistemin 24 saat ərzində fasiləsiz işləməsi təmin olunur.
- Nitqin tanınması sistemi ilə birlikdə mətnlərin tanınması sistemindən istifadə etməklə ən müxtəlif aplikasiyalar yaratmaq mümkündür;
- İstifadəçinin diqqətinin yayılmamasının kritik olduğu hallarda mətnləri oxumaq əvəzində oxunuşuna qulaq asmaq imkanı yaradır. Misal üçün, avtomobili idarə edən zaman, telefonə gələn mesajlar mətnin səsləndirilməsi zamanı səslə oxunur (Bu sistem xarici dillər üçün bəzi yeni avtomobilərdə artıq tətbiq edilmişdir) və s.;

Azərbaycan dilində də bu sistem bir çox mobil qurğular üçün program təminatının yaradılması prosesində istifadə edilir. Bu program təminatına misal olaraq mobil telefonlar üçün maşın tərcüməsi sistemini (DilmancTranslator), nitqin nitqə tərcüməsi sistemini (DilmancConversation), nitqin başa düşülməsi və adekvat cavab verilməsi sistemini (DilmancNLU) və digər bu tipli programların daha keyfiyyətli işləməsini təmin edəcəkdir.

4 Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmallar, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiqlik olaraq göstərilməlidir) (*surətlərini kağız üzərində və CD şəklində əlavə etməli!*)

1. Ибрагимов Б.Г., Фатуллаев А.Б. Исследование и анализ информационных характеристик речевых источников при распознавании речи// Sənaye ilinə həsr olunmuş elmi-texniki konfransın materialları, 15-16 dekabr 2014. Bakı, AzTU. - s.124 - 129.
2. Fətullayev Ə.B və b. Mətnin səsləndirilməsi sistemi və Azərbaycan dili fonemlərinin fono-akustik bloku. Terminologiya məsələləri. Bakı 2015, 1-ci cild, (çap prosesindədir)

3. Фатуллаев А. и др. Автоматическая установка ударения в системе генерации речи на азербайджанском языке (Çapa hazırlanır).
4. Ибрагимов Б.Г., Фатуллаев А.Б. Исследование параметров вокодера речевого трафика при распознавании речи// Ученые записки АзТУ. Баку. 2015 (находится в издательство).
5. Ибрагимов Б.Г. и др. Исследование эффективности компьютерных сетей связи при оказании голосовых услуг // Вестник компьютерных и информационных технологий. Москва. (Журнал входит в перечень изданий, утвержденных ВАК РФ) 2015. (находится в издательство).

5 İxtira və patentlər, səmərələşdirici təkliflər
(burada doldurmali)

- 6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun elmi seminari. 20 may 2015-ci il

May ayının 20-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında texnika elmləri namizədi, dosent, əməkdar mühəndis, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Dilmanc" layihəsinin direktoru Əbülfət Fətullayev çıxış edib. Seminarda Dilmanc layihəsi çərçivəsində yaradılmış aşağıdakı sistemlərdən söhbət açılıb:

1. Nitqin Azərbaycan dilindən digər dillərə və əksinə avtomatik tərcüməsi sistemi (Dilmanc Translator/Conversation)
2. Nitqin mətnə avtomatik çevriləməsi sistemi (Dilmanc İmla)
3. Mətnin səsləndirilməsi (nitqin sintezi) sistemi (Dilmanc TTS)
4. İstifadəçi ilə şifahi dialoq aparan sistem (Təbii dilin başa düşülməsi)
5. Maşın tərcüməsi və elektron lügətlər və s.

Bu zaman xüsusi olaraq Elmin İnkışaf Fonduñun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində yaradılan məhsullardan da söhbət açılıb.

Çıxışda qeyd olunub ki, göstərilən sistemlər haqqında daha ətraflı məlumat almaq və istifadə etmək üçün layihənin www.dilmanc.az saytına daxil olmaq lazımdır.

7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)
(burada doldurmali)

8 Layihə üzrə digər tədbirlərdə iştirak

Layihə üzrə alınmış nəticələr əsasında hazırlanmış mətnlərin səsləndirilməsi sistemi Dilmanc layihəsi çərçivəsində hazırlanmış digər program modulları ilə birlikdə

1. Dohada (Qətər, 2014) keçirilmiş ITU Telecom World,
2. Bakıda keçirilmiş Bakutel-2014 telekommunikasiya və informasiya texnologiyaları,
3. CeBit-2015 (Hannover, Almaniya)

sərgilərində nümayiş etdirilmişdir

9	Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq) (burada doldurmali)
10	Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məməkulatları (burada doldurmali)
11	<p>Yerli həmkarlarla əlaqələr</p> <p>Təəssüflə qeyd olunmalıdır ki, mətnlərin səsləndirilməsi sisteminin yaradılması üzrə Azərbaycanda Dilmanc layihəsindən başqa heç bir qurum yoxdur. Hətta Milli Elmlər akademiyasında da bu sahə ilə məşğul olan tədqiqatçılar haqqında məlumat ala bilmədik. Yalnız Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dilmanc layihəsi bu sahədə tədqiqatlar aparılmış və Azərbaycan dilində ilk dəfə olaraq mətnlərin səsləndirilməsi sistemi yaradılmışdır (www.dilmanc.az).</p> <p>Hələ ki, ölkəmizdə kütləvi istifadə üçün yaradılmış yeganə sistem olmasına və geniş istifadə edilməsinə baxmayaraq bu sistemin bəzi nöqsanları vardır. Bu nöqsanlardan biri peşəkar diktörərin səsindən ibarət olan nitq bazasının olmamasıdır. Digər tərəfdən yaradılmış TTS sistemində Azərbaycan dilinin tələffüz xüsusiyyətləri tam nəzərə alınmadığından və nitq korpusunun kifayət qədər böyük olmaması səbəbindən bu sistem keyfiyyətli nitq sintez etməyə imkan vermir.</p> <p>Bundan əlavə qadın səsindən ibarət nitq bazasının olmaması səbəbindən səslənmə yalnız kişi səsi ilə aparılır və bu da istifadəçinin seçim imkanını məhdudlaşdırıldığından məqbul sayıla bilməz.</p> <p>Müasir kompüter texnologiyalarından istifadə olunmaqla həm də əllil vətəndaşların həyatının yüngülləşdirilməsinin ölkə rəhbərliyi tərəfindən dəstəklənməsi bu sahədə xeyli işlər görülməsinə gətirib çıxarmışdır.</p> <p>Rabitə və Yüksək Texnologiyaları Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə əllil insanlar üçün mini kompüter və bu kompüteri səslə idarəetmə sisteminin ilk versiyası yaradılmış və bu</p>

kateqoriyadan olan vətəndaşlarımızın istifadəsinə verilmişdir.

Əlil insanların ən çox istifadə etdikləri program təminatından biri də mətnlərin səsləndirilməsi sistemi və bu sistemin tətbiqi ilə yaradılan digər kompüter sistemləridir. Əlil insanlar (o cümlədən görmə qüsürü olan insanlar) mətnin səsləndirilməsi sisteminin integrasiya olunduğu xüsusi program təminatı vasitəsilə kompüterdən istifadə edir, kitabları oxuyur, internetdə işləyirlər. Bu program ekrandakı informasiyanı istifadəçiyə şifahi oxumaqla belə istifadəçilərin kompüterdə istifadə edə bilməsini təmin edir.

Yuxarıda qeyd etdiyimiz kimi, aşkar ugurlara baxmayaraq Azərbaycan dilində mətnlərin səsləndirilməsi sisteminin xeyli qüsurları olduğundan onun təkmilləşdirilməyə böyük ehtiyacı vardır. Burada söhbət kompüterin mətn üzrə sintez etdiyi nitqin insan nitqinə daha da yaxınlaşdırılması üçün lazımlı olan elmi tədqiqat və praktik işlərin həyata keçirilməsindən gedir. Əlilərin çoxsaylı müraciətlərini nəzərə alaraq kişi səsli diktörün nitqinin daha təbii səslənməsi və sistemə qadın səsli diktörün əlavə edilməsi həyata keçiriləcəkdir.

Bunları nəzərə alaraq bütün tədqiqat və eksperimentlər Dilmanc layihəsi ilə əməkdaşlıq şəraitində keçirilmişdir.

Yaradılmış informasiya bazaları, nitq korpusu və alqoritmələr Dilmanc layihəsinin bazasında sınaqdan keçirilmiş və hal hazırda Dilmanc layihəsində Azərbaycan dili üçün yaradılan və yaradılması nəzərdə tutulan program sistemlərində istifadəsi nəzərdə tutulur.

Konkret olaraq qadın diktörün səsindən Bakutel-2014 sərgisində geniş maraq doğurmuş DilmancNLU sistemində istifadə edilmişdir. Bu sistem Sərgi ilə bağlı şifahi sorğulara adekvat cavab verə bilir və cavab Elmin İnkişaf Fonduğun dəstəklədiyi bu layihə çərçivəsində yaradılmış mətnlərin səsləndirilməsi sistemi vasitəsilə istifadəçiyə çatdırılır.

12 Xarici həmkarlarla əlaqələr

(burada doldurmali)

13 Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa)

(burada doldurmali)

14 Sərgilərdə iştirak (əgər baş tutubsa)

Layihə üzrə alınmış nəticələr əsasında hazırlanmış mətnlərin səsləndirilməsi sistemi

1. Dohada (Qətər, 2014) keçirilmiş ITU Telecom World,
2. Bakıda keçirilmiş Bakutel-2014 telekommunikasiya və informasiya texnologiyaları,
3. CeBit-2015 (Hannover, Almaniya)

Sərgilərində nümayiş etdirilmişdir.

15 Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa)

(burada doldurmali)

Layihə əməkdaşları iş prosesində dəfələrlə Rabitə və Yüksek Texnologiyalar Nazirliyinin

Dilmənc layihəsinin ofisində olmuşlar.

Layihənin yerinə yetirilməsi, nəticələrin tətbiq olunması, materialların emalı qaydaları, nitq korpusunun yaradılması üçün zəruri olan program təminatının seçilməsi, öyrənilməsi və s. bu kimi digər təcrübənin öyrənilməsi və iş prosesində qarşıya çıxan çətinlikləri aradan qaldırılması üçün lazımlı olan metodiki dəstəyi almışlar.


16

Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstəriləlidir)


Layihə üzrə görülmüş işlər və yaradılmış program təminatı haqqında
AzTV səhər programı,
İTV Carçı xəbərlər programı,
əksər internet xəbər portalları (www.lent.az, www.qafqazinfo.az, www.day.az və digər),
AzərTag, APA və TREND kimi xəbər agentlikləri
dəfələrlə məlumat yayımlmışlar.

SİFARIŞÇI:
Elmin İnkışafı Fondu

Müşavir
Babayeva Ədilə Əli qızı


(imza)
“10” iyul 2015-ci il

Baş məsləhətçi
Daşdəmirova Xanım Faiq qızı


(imza)
“11” 06 2015-ci il

İCRAÇI:

Layihə rəhbəri
İbrahimov Bayram Qənimət oğlu


(imza)
“10” 06 2015-ci il